

# AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

**Ad:** Zəhra

**Soyad:** Abdullayeva

**Ata adı:** Hidayət qızı

**Təvvəllüd:** 25.06.1949

**İş telefonu:-**

**Mob:**+0557066487

**E-mail:** asifamin@mail.ru

**Fakultə:** Torpaqşünaslıq və aqrokimya

**Kafedra:** Torpaqşünaslıq



## TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1971-ci ildə AKTI-nin aqronomluq fakültəsinin “aqrokimya və torpaqşünaslıq” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2010-ci ildən ADAU-nun dosentidir

## ƏMƏK FƏALİYYƏTİ

2010-ci ildən hal-hazırədək baş müəllim ADAU-nun dosentidi;  
1997-2010-ci illər aqrokimya, torpaqşünaslıq və meliorasiya kafedrasının baş müəllimi;  
1992-1997-ci illərdə torpaqşünaslıq kafedrasının assistenti;  
1989-1992-ci illərdə torpaqşünaslıq və yer quruluşu kafedrasının baş laborantı;  
1971-1989-cu illərdə torpaqşünaslıq 1 və k/t meliorasiyası kafedrasının laborantı  
26.07.1971-ci ildə AKTI-də toxumçu-aqronom kimi işə qəbul olunmuşdur.

2 dərs vəsaiti, 1 metodik göstərişin, 52 məqalənin, 18 proqramın müəllifidir

## TƏDQIQAT SAHƏSİ

Gəncə ətrafı torpaqların münbitlik göstəricilərinin müəyyən edilməsi əsasında, onların yüksəldilməsi məqsədi tədbirlərin işlənilməsi və tətbiq edilməsi

## BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA

### İŞTİRAKI

1. 2010-cu il “Aqrar təhsil sistemində innovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları”, Beynəlxalq Elmi-praktik konfrans, Cəncə

2. 2012-ci il Beynəlxalq Elmi konfrans: Azərbaycan torpaqları: genesis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya. AMEA-aqrar bölməsi, Bakı-Qəbələ
3. 2015-ci il “ Aqrar elmin və təhsilin innovativ inkişafı: Dünya təcrübəsi və müasir prioritetlər”, Beynəlxalq Elmi-praktik konfrans, Cəncə

## **MƏQALƏLƏR VƏ ELMİ ƏSƏRLƏR**

1. “Torpağın üzvi hissəsinin əmələgəlməsində mikroorqanizmlərin rolu” – Azərbaycan Torpaqşünaslar cəmiyyəti, əsərlər Toplusu, XI-ci cild, 1-ci hissə, Bakı, 2010, səh 185-189
2. “Gübrələrin tətbiqi ilə əlaqədar bitkidə nitratların toplanması proqlemləri” - “Aqrar təhsil sistemində innovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları”, Beynəlxalq Elmi-praktik konfrans, Cəncə, 2010,səh.59-61
3. “ Daşkəsən rayonu ərazisində dağ- meşə qəhvəyi torpaqların bioloji aktivliyinin tədqiqi”- “Aqrar təhsil sistemində innovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları”, Beynəlxalq Elmi-praktik konfrans, Cəncə, 2010, səh.78-80
4. “ Boz-qəhvəyi torpaqların bioloji aktivliyi” - Azərbaycan Torpaqşünaslar cəmiyyəti, əsərlər Toplusu, XX-ci cild, №-1Bakı, 2011, səh.562-566
5. “Suvarmanın torpağın şorlaşmasına təsiri” – Beynəlxalq Elmi konfrans: Azərbaycan torpaqları: genesis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya. AMEA-aqrar bölməsi, Bakı, 2012 , səh.391-392
6. “ Şəmkir və Tovuz rayonlarının dağlıq ərazisində yeni torpaq istifadəçiliyi şəraitində torpaqların münbitlik parametrlərinin qiymətləndirilməsinin ekoloji aspektləri” – Ümumrespublika elmi-praktik konfransının materialları, ADAU,2013, səh.73-75
7. “Azot gübrə normalarının və formalarının pomidorum meyvəsində nitratların toplanmasına və paylanmasına təsiri” – AMEA, Torpaqşünaslıq və aqrokimya institutu, “Torpaqşünaslıq və aqrokimya” jur. Cild 21, №-3, Bakı,2013, səh.303-307
8. “Şəmkir rayonu ərazisində şəxsi mülkiyyətdə olan qəhvəyi dağ-meşə torpaqların münbitlik parametrləri” – AMEA Gəncə Regional Elmi Mərkəz, Xəbərlər məcmüəsi № 51, Elm nəşriyyatı, Gəncə-2013, səh.130-133
- 9 “ Şəmkir və Tovuz rayonlarının dağətəyi ərazisində yeni torpaq istifadəçiliyi şəraitində torpaqların münbitlik parametrlərinin qiymətləndirilməsinin ekoloji aspektləri” – ADAU-nun Elmi əsərləri, Gəncə, 2014, səh. 53-57
10. « Ключевая роль почвы в разрешении продовольственной безопасности » “ Aqrar elmin və təhsilin innovativ inkişafı: Dünya təcrübəsi və müasir prioritetlər”, Beynəlxalq Elmi-praktik konfransın materialları, 1-ci cild, Cəncə, 2015, səh. 51-55
11. “Рациональное использование почв”, GDU müasir kimya və biologiyanın aktual problemləri, Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunur, IV hissə,12-13 may, Gəncə, 2016,səh.215-218
12. “Государственная политика азербайджана в области повышения плодородия почв” - ADAU M.İ.Cəfərovun 80 illiyinə həsr olunmuş konfrans,7iyun, Gəncə, 2016,səh. 66-69
13. “Ceyrançöl torpaqlarının su-fiziki xassələri və ərazi qış otlaqlarının istifadəsinin bəzi problemləri” - Azər.Torpaqşünaslıq Cəmiyyəti, cild 14, Bakı-2016,səh.76-79
14. “Aqrokimyanın ekoloji funksiyaları və problemləri” – dərs vəsaiti, Gəncə, 2017,səh.89
15. “ Torpaqşünas-aqrokimyaçının izahlı lüğət və məlumat kitabı”-dərs vəsaiti, Gəncə-2019, səh.124
16. “.ADAU ərazisində yayılmış gəclli boz-qəhvəyi torpaqların münbitlik göstəriciləri”,- AMEA-nın Gəncə bölməsi, Xəbərlər məcmüəsi,Gəncə-2019, № 2 (76), səh. 173-178

# **DİL BİLİKLƏRİ**

Türk Orta

İngilis Orta

Rus Əla

Digər Zəif